



*Hər səfərdən hər kəsədə bir ayrı tə-  
əssürüt qalır axı... Şuşada keçirilən  
bu dəfəki Vaqif Poeziya Günlərində  
dəvərlə bir alimimiz, filologiya elmləri  
doktoru Eşqanə xanum Babayeva ilə*

**BOZQURD olmaq**

*"Bozqurdların ölümü"  
romanının müəllifi, misilsiz türkçü,  
ustadımız Hüseyin Nihal Atsız'a*

Ulartin uzaqdan gəlir,  
Yaxınları viran Qurdum!  
Bizi keçəbölük etdi  
Məre kafir – tiran, Qurdum!

Adına canavar dedi  
Cana vara bilmeyənlər.  
Yurd uğrunda bircə qaşiq  
Qana vara bilmeyənlər.

Sultan etdiyin ərənlər  
Yolunda tuzaq qurdular.  
Balana yaxın çəkdilər,  
Babandan uzaq qurdular.

Qurtuluş verdiyin kişi  
Dalınca tazı teylədi.  
Köksüne qurşun şığıdır,  
Qanına qəltən eylədi.

Cəmi dönükələr buluşdu,-  
Yasaq oldu özyurd olmaq.  
İndi ən zülüm olmuşdu,  
Yer üzündə Bozqurd olmaq!

**Qədim türkü**

Ən uca dağlar belində,  
Binə türk olu, türk olu.  
Himalay, Altay, Ağrıya,  
Sinə türk olu, türk olu.

Sidqi dürüst, ruhu oyaq  
Qılıncı, mızrağı sayaq.  
Dar ayaqda arxa-dayaq,  
Dinə türk olu, türk olu.

Boğulamaz haqqın səsi,  
Yoxdur «necə»si, «niyə»si.  
Doğu-Batının yiyəsi,  
Yenə türk olu, türk olu!

**Sizinən sizi**

*II 2016... Gündərən 15 iyul...  
Türkiyə... Darbe...*

Gördülər bir türlü gücləri yetmir,  
Üz-üzə qoydular bizinən-bizi.

*yaxından tamış olduq. Böyük türk  
şairi Nəcib Fazıl Qısa Küçəyin yaradı-  
cığını araşdırduğum bilirdim. Həmən,  
mənim də ilgi duyduğum milliyətçi və  
ürfən poeziyasından söhbət açdıq.*

Sümüyü-sümüyə yeriklətilər,  
Çatlaşdırıq qırıldıq dizinən-dizi.

Gizlin göründülər, aşkar itdilər,  
Gedib-gəlmədilər, gəlib-getdilər.  
Yolları yollara düşmən etdilər,



Qana çalxadılar rızınən-rizi.

Astarın üzüymüş üzün astarı,  
Çatışma yapıdlar "könlə dostları".  
Nə günlərə qaldı türk ulusları-  
Allah kahr eləsin sizinən-sizi.

**Türkiyə**

*2010-cu il avqustun 2-də  
"Sarp Sınır Kapısı"nın adlayıb ilk dəfə  
Türkiyə torpağına qədəm basdım*

Bu duyu nə duygudu, bu hiss nə hissdi belə?  
Ayağım altda torpaq, başım üstə göy dindi.  
Otlar, ağaclar, sular, quşlar geldilər dilə,  
Ulduzlardan qəlbimə bir topa işq endi.

Nə zamandı bu nura, işığa yol gəlirdim,  
Bir söz əzizlənirdi ürəyimdə - Türkiyə!  
Tək səndə əlac bılıb, ayağına gətirdim,  
Böyük Turan dərdini kürəyimdə, Türkiyə!

Rizeni, Trabzonu, Ordu, Ünyeni aşdım,  
Axır gəlib qovuşdum Atatürkün şəhrinə.  
Burası Samsun, bəyim, dilim ağzına sığdır,  
Sözüm var "Bandırma"dan Qara dəniz nəhrinə:

"Ehey... nəhrlər nəhri, hey... dəryalar dəryası,  
Necə hökm eləyərlər gördünüm dağa, daşa!  
Burdan sahilərinə bəxtəverlik yaşatdı  
Mübarek qədəmiylə Mustafa Kamal Paşa.

Burdan səsləndi türkün yağıya savaş andı,  
Məməkətə can dedi milletin sərkərdəsi.  
Ürəklərdə intiqam ocağı alovlandı,-  
Yaxdı cəbhə xəttini ərlərin od nəfəsi"...

"Ölüm-dirim" davası köməyə çatmayanda,  
"Ölüm-ölüm" vuruşu başladı Çanaqqala!  
Türkün top lüləsini tarixin sifətinə

*Tükənib bitməyən konu bizi lap  
uzaqlara apardı. Eşqanə xanum bu  
məzuda olan şeirlərimi bir arada gör-  
mək istədiyi dedi. Bu cür şeirlər bir-  
birindən ayrı dişəndə darixalar, de-  
yə bir ifadə də işlətdi. Dissertantların-  
dan olan Hicran Əhmədin isə mənim  
də çox sevdiyim böyük türk aydını və  
yazarı Nihal Atsızı aşadırdığını dedi.  
Nəcib Fazılə və Nihal Atsız, ünvanan-  
lanmış şeirlərimin olduğunu bilincə  
çox sevindi. Qalırkı bu şeirləri hara-  
da, hansı qəzet və ya dərgidə çap et-  
dirmək. Bu istəyin on gözlə ünvani  
doğma TÜRKÜSTAN'dır, - dedim,  
əlbətə. Və oxuyacağımız bu şeirləri  
TÜRKÜSTAN qəzetiñə ünvanla-  
dim. Başa qəzetiñ baş redaktoru sa-  
yın Aqil Camal bayəfəndiyə və bütün  
oxuculara təşəkkürlərimlə...*

**İbrahim İLYASLI**

Şəhidlik zirvəsindən tuşladı Çanaqqala!

Bu da arzumun adı - canım-gözüm Ankara!  
Alişan bəbəklərim çatdı öz istəyinə.  
Nə zamandı göylərə dartınan barmaqlarım  
Anıt Təpədə yetdi Tanrıının etəyinə.

**Ərzurumdan bir ər qopdu**

Ərzurumdan bir ər qopdu,  
Soyuna Ərən dedilər.  
Külli-Türküstənə görər  
Boyunu görən, - dedilər.

"Gültəkin"də nə sərr vardı  
Köksüne sixib gəlməşdi.  
"Bilqamus"u sətir-sətir



Ovcuna yığış gəlməşdi.

Xan Tenqrinin duruştandan  
Duruşuna pay düşmüdü.  
Qısmətinə Xaqqanından  
Gərili bir yay düşmüdü.

Qəlbi Ötükəndə atar,  
Gözü-könlü Hunqaryada.  
Bir əli Qıpçak çölündə,

Bir əli Qara dəryada.

Xoş halıma, tale məni  
Hikmətlə qardaş elədi.  
O məni başa çəkdikcə  
Onu məndən baş elədi.

**Bilirəm**

Olmaz bil də "olur"u,  
Olur bil də "olmaz"ı...  
N.F. Qısa Küçək

Başına olmazın oyunlar gelir,  
Daha «olmaz»ları «olar» bilirəm.  
Mən nələr çəkirem bir Allah bilir,  
Elə ki, gecənin bağını yarib,  
Oxuyan quşları «Qu»lar bilirəm.

Dərd bılıb özümü atıram oda,  
Məni bu alovlar yandıras çətin.  
Udduğum havada, içdiyim suda,  
Düşmən məhəbbəti, dost xəyanəti,  
Axır məqsədini bular, bilirəm.

Gördüm bir sehranın yüz çuxurunu,  
Görək çuxurunu, söz çuxurunu.  
Allaha aşikar, bəndədən gizlin,  
Axib tapmayanda öz çuxurunu,  
Harda veyillənir sular, bilirəm.

Adamlar ağızına su alıb susur,  
Qaraca daşları dinən görürem.  
Beş dərə bir dağın dibini pusur,  
Havalı başımdan çekilir duman;  
Uca zirvələri enən görürem  
Dibsiz quyuları «dolar» bilirəm.

Təbrizim döyüür, Urmum talanır  
Sabahım göynəyir güman içində.  
Gecələr yuxuma xəncər saplanır,  
Səhərlər dururam al-qan içində

Bal kimi uduram bu təsəllini,  
Palıd koğuşunda nolar, bilirəm.  
Başına olmazın oyunlar gelir,  
Daha «olmaz»ları «olar» bilirəm.

**Qardaşım**

Salam-Əleykim – Mərhəba,  
Qəsdimə duran qardaşım.  
Türksən, boyuna qurbanam,  
Boynumu vuran qardaşım.

Para belə şirindimi,  
Quyun belə dərindimi?!  
Soyuqdu mu, sərindimi  
Allahnən aran, qardaşım?

Bidəyini kimlər əkib,  
Bilərmisən, bilmə təki.  
Ürəyimə dağlar çəkib,  
Halımı soran qardaşım.

Yoxmu könlüyün təpəri?—  
Ömür nədi, anrı-bəri.  
Qəlbində qonşu çəpəri,  
Dilində TURAN qardaşım.

Haqdandı bu zülmü-zinhar,  
Yoxdandı bu qəsdi-qərar.  
Nə mənim bir əlacım var,  
Nə sənin çaran, qardaşım.